



**Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Universiteti**

**5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə doktorantura pilləsində
İxtisas imtahanı proqramı**

Tərtib edən: dos. N.B.Böyükkişi

Bakı-2021

5308.01– “Ümumi iqtisadiyyat” ixtisası üzrə ixtisas imtahanı üçün nəzərdə tutulmuş proqram tədris prosesində keçirilmiş “Makroiqtisadiyyat”, “Mikroiqtisadiyyat”, “Azərbaycan iqtisadiyyatı”, “Menecment”, “Milli iqtisadiyyatın əsasları” fənlərinin tədris proqramları əsasında tərtib edilmişdir.

İzahat vərəqi

Bazar münasibətləri iqtisadi sisteminin formalaşdığı və sərbəst biznes-sahibkarlıq fəaliyyətinin genişləndiyi müasir mərhələdə, bütövlükdə cəmiyyətin tələbatlarının sonsuzluğu ilə onun iqtisadi resurslarının məhdudluğu reallığında, “nə istehsal etməli, necə istehsal etməli, kim üçün istehsal etməli?” sualına elmi cəhətdən hərtərəfli əsaslandırılmış cavab tapılması zəruriliyi, ümumi iqtisadiyyat fənninin müxtəlif problemlərinin gələcək iqtisadçı kadrlar tərəfindən dərinlən öyrənilməsini irəli sürür.

Proqramın “ümumi iqtisadiyyat” bölməsində kursun məqsəd, vəzifə və prinsipləri; iqtisadi biliklərin meydana çıxması, formalaşması və müxtəlif elmi məktəbləri; predmeti və metodları; iqtisadi resurslardan səmərəli istifadə olunmasının əsasları; resursların və gəlirlərin dövr etməsi sxemi; bazar münasibətləri iqtisadi sisteminin tip və modelləri; bazarların tələb və təklif əsasında təhlili; dövlətin iqtisadi siyasətinin strategiyası, taktikası və s. şərh olunmuşdur.

“Mikroiqtisadiyyat” bölməsində, cəmiyyətin məhsuldar qüvvələri və istehsal münasibətləri; ictimai təsərrüfatın tipləri və formaları; iqtisadi sistemlərin mahiyyəti və təsnifatı; mülkiyyət münasibətlərinin tarixi təkamülü; əmtəə, dəyər və pul nəzəriyyələri; ictimai istehsal və onun əsas amilləri; bazarın mahiyyəti və formaları; bazar mexanizminin fəaliyyət xüsusiyyətləri; istehsal xərcləri və mənfəət; aqrar istehsal və rent münasibətləri şərh olunmuşdur.

“Makroiqtisadiyyat” bölməsində, makroiqtisadi təlimin meydana çıxdığı tarixi şərait; makroiqtisadiyyatla mikroiqtisadiyyatın qarşılıqlı əlaqəsi; əsas

makroiqtisadi göstəricilərin xarakteristikası; makroiqtisadi qeyri-sabitlik və böhranlar; məşğulluq, işsizlik və inflyasiya, maliyyə sistemi və dövlət büdcəsi; vergilər və dövlətin fiskal siyasəti; pul-kredit sistemi və bankların fəaliyyəti; milli iqtisadiyyat və dövlət tənzimlənməsi; gəlirlər və əhalinin həyat səviyyəsi; beynəlxalq valyuta münasibətləri və xarici iqtisadi-ticarət əlaqələri; müasir inteqrasiya prosesləri və Azərbaycan Respublikasının iştirakı; bəşəriyyətin qlobal sosial-iqtisadi problemləri və yeni meyillər öz əksini tapmışdır.

“Azərbaycan iqtisadiyyatı” bölməsində Azərbaycan Respublikası iqtisadiyyatının müasir vəziyyəti, inkişaf strategiyası və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf xüsusiyyətləri, resurs potensialı və mövcud problemlərin həlli yolları əks etdirilmişdir.

Milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair Strateji Yol Xəritəsinin əsas istiqamətləri, sosial siyasət, xarici-iqtisadi siyasət və dövlətin investisiya siyasəti məsələləri də bu bölmədə öyrənilir.

“Menecment” bölməsində menecmentin funksiyaları, sosial-psixoloji aspektləri və korporativ idarəetmə məsələlərindən bəhs edilir.

ƏDƏBİYYAT SİYAHISI

1. <http://www.e-qanun.az/framework/32439>. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı
2. <https://president.az/articles/21953>. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı 06 dekabr 2016
3. Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev Strategiyası. Kollektiv Monoqrafiya. Bakı 2019. Prof.Ə.C.Muradovun redaktorluğu ilə
4. Azərbaycan iqtisadiyyatı: reallıqlar və perspektivlər. A.Şəkərəliyev. Bakı 2016.
5. M.A.Əhmədov., A.C.Hüseyn. Dövlətin iqtisadi siyasəti. Bakı 2014.
6. M.A.Əhmədov., A.C.Hüseyn. İqtisadiyyatın tənzimlənməsinin əsasları. Bakı 2014.
7. Bazar iqtisadiyyatının dövlət tənzimlənməsi. Bakı 2010.
8. G.A.Əzizova. İqtisadiyyatın tənzimlənməsi. Dərs vəsaiti. Bakı 2015.
9. İqtisadi nəzəriyyə kursu. A.V. Sidoroviçin redaktəsi ilə - rus dilindən azərbaycan dilinə tərcümə.
10. E.Hacızadə. Dünya iqtisadiyyatı və Azərbaycan. Bakı 2018.
11. A.Eminov, E.Süleymanov və b.Azərbaycan iqtisadiyyatı. Bakı 2017
12. K.Şahbazov Menecment. Bakı 2008